



Hüquqi yeniliklər

Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istədik:

- Əmək Məcəlləsinə dəyişikliklər
- Azad edilmiş ərazilərdə əməliyyatlar üçün ƏDV-dən və gömrük rüsumundan azad olma sənədlərinin verilməsi Qaydası
- Təbii inhisar subyektlərinin yenilənmiş siyahısı
- İdxal olunan mallar üzrə yenilənmiş aksiz dərəcələri

Əmək Məcəlləsinə dəyişikliklər

28 iyun 2024-cü il tarixində "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ("Dəyişikliklər") qüvvəyə minmişdir.

Dəyişikliklərə əsasən:

- Bir sıra dövlət orqanlarında əmək müqavilələrinin kağız daşıyıcıda bağlanması tələb olunan bəzi vəzifələr istisna olmaqla, əmək müqavilələri artıq elektron informasiya sistemi vasitəsilə elektron sənəd formasında bağlanılır;
- Əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd kimi bağlandıqda əmək münasibətləri yaranmış hesab olunur. Əvvəllər əmək müqaviləsi bildirişi gücləndirilmiş elektron imza ilə elektron informasiya sistemində qeydiyyatda alındıqdan və məlumat elektron qaydada işəgötürənə göndərildikdən sonra əmək münasibətləri yaranmış hesab olunurdu;
- Dəyişikliklərdən əvvəl bağlanmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi Nazirlər Kabineti tərəfindən müəyyən edilən mərhələlərlə həyata keçiriləcək;
- Elektron qaydada bağlanmış əmək müqavilələrinə dəyişikliklər edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir;

- Kağız daşıyıcıda əmək müqaviləsi bağlamaq tələb olunduğu hallar istisna olmaqla, artıq işçilərin işə qəbul olunmaq üçün əmək kitabçasını təqdim etmək öhdəlikləri yoxdur;
- İşəgötürənlər elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçalarını işçilərə təhvil verməlidirlər;
- Siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət orqanlarında çalışan müvafiq işçilərin əmək fəaliyyəti haqqında məlumatlar onların əmək kitabçasında qeyd edilir. İşəgötürənlər 5 (beş) gündən artıq işləmiş müvafiq işçilərə münasibətdə onların əmək kitabçasında qeydlər aparmalıdırlar. Bu qeydlərə işçilərin işə qəbul edilməsi, digər daimi işə keçirilməsi və onların əmək müqavilələrinə xitam verilməsi barədə məlumatlar daxildir. Əmək kitabçasında işçilərin əmək stajı, işə başlama tarixi (gün, ay və il), işlədiyi peşəsi və ya vəzifəsi, işdən çıxarılmanın əsası və müvafiq tarixi barədə qeydlər də edilməlidir;
- Siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət orqanlarında çalışan, eləcə də əmək müqavilələrinə 1 iyul 2014-cü il tarixinədək xitam verilmiş digər işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən edilir;
- Müvafiq dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan sənədlərin işçilərdən tələb edilməsi qadağan edilir;
- İşəgötürənlər elektron informasiya sistemində özlərinin strukturuna və vəzifələrin iyerarxiyasına uyğun ştat vahidlərini daxil etmək öhdəliyi daşıyır;
- Əmək müqaviləsinə xitam verilməsi tarixi işçinin vəfat etdiyi, yaxud məhkəmə tərəfindən itkin düşmüş və ya ölmüş hesab edildiyi hallar istisna olmaqla, xitam barədə əmr, sərəncam və ya qərarın imzalandığı tarixdən əvvəlki tarixə müəyyən edilə bilməz.
- Elektron qaydada bağlanmış əmək müqavilələrinə xitam verildikdə, işəgötürənin bu barədə əmr və ya qərarı elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsilə imzalanmalı və sistem daxilində işçinin elektron kabinetində saxlanılmalıdır.
- Müddətli əmək müqaviləsinə xitam verilməsi üçün tələb olunan bildiriş müddəti müqavilənin bitmə tarixindən ən azı bir həftə əvvəl müəyyən edilir.

Dəyişikliklər 12 avqust 2024-cü il tarixində qüvvəyə minmişdir.

Azad edilmiş ərazilərdə əməliyyatlar üçün ƏDV-dən və gömrük rüsumundan azad olma sənədlərinin verilməsi Qaydası

22 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ("İqtisadiyyat Nazirliyi") Kollegiyası tərəfindən "İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğuların, habelə xammal və materialların idxalına dair təsdiqedic sənədin verilməsi Qaydası"nın təsdiq edilməsi barədə" Qərar ("Qayda") qəbul edilib.

5 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, işğaldan azad edilmiş ərazilər üzrə iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı ilə əlaqədar olaraq əlavə dəyər vergisi və gömrük rüsumundan azad edilmək üçün təsdiqedic sənəd əldə edilməlidir. Qayda yuxarıda qeyd olunan təsdiqedic sənədin verilməsi qaydasını müəyyən edir.

Qaydaya əsasən, onun məqsədləri üçün "işğaldan azad edilmiş ərazinin rezidenti" dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazidə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

Rezidentlər təsdiqedic sənəd almaq üçün İqtisadiyyat Nazirliyinə yazılı müraciət etməlidirlər. Müraciətçilər təsdiqedic sənəd üçün müraciət etməzdən öncə Qaydanın 1 nömrəli əlavəsində göstərilən formaya uyğun olaraq istehsal olunan məhsul vahidinə tələb olunan xammal və material sərfi normalarını İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər. Uyğunsuzluq aşkar edilmədikdə bu forma təsdiqedic sənədin verilməsi və qiymətləndirilməsi zamanı əsas olaraq götürülür.

Həmçinin, Qayda ərizəyə daxil edilməli olan digər sənədlərin siyahısını (məsələn, idxal ediləcək avadanlıq və materialların alınmasına dair müqavilə) müəyyən edir.

İqtisadiyyat Nazirliyi istənilən rezidentə verilmiş təsdiqedic sənədi dayandırmaq və ya ləğv etmək hüququnu özündə saxlayır.

Qayda 7 avqust 2024-cü il tarixində qüvvəyə minmişdir.

Təbii inhisar subyektlərinin yenilənmiş siyahısı

1 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Təbii inhisar subyektlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Qərarı ("Siyahı") qəbul edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 19 iyul 2013-cü il tarixli "Təbii inhisar subyektlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Qərarı isə ləğv edilmişdir.

Siyahıya əsasən, təbii inhisar subyektlərinin sayı təxminən 4 dəfə azaldılaraq, 141-dən 36-ya endirilib.

Siyahıya daxil edilən qurumlara kommunal sahədə xidmət göstərən dövlətə məxsus şirkətlər, habelə neft-qaz, aviasiya və telekommunikasiya sənayesində fəaliyyət göstərən qurumlar daxildir.

Qərar 2 avqust 2024-cü il tarixində qüvvəyə minmişdir.

İdxal olunan mallar üzrə yenilənmiş aksiz dərəcələri

23 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edilməsi haqqında" Qərarı ("Dəyişikliklər") qəbul olunmuşdur.

Dəyişikliklərə əsasən:

- Bir litri 5.1 manatdan 2.7 manata endirilmiş şampan şərabı istisna olmaqla, müxtəlif alkoqollu içkilər və tütün məmulatlarının aksiz dərəcəsi artırılıb;
- Bundan əlavə, birdəfəlik elektron siqaretlər, qəlyanlar və onların alternativləri üzrə aksiz dərəcəsi hər biri üçün 0.25 manatdan 2 manata qaldırılıb.

Dəyişikliklər 23 avqust 2024-cü il tarixində qüvvəyə minmişdir.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva
Partnyor, Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
arzu.hajiyeva@az.ey.com



Məmməd Balacanov
Baş Menecer, Hüquq xidmətinin rəhbəri,
Vergi və hüquq xidmətləri
Tel: +994 (12) 490 7020
mammad.balajanov@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilər, əməkdaşlar və bütövlükdə cəmiyyət üçün uzunmüddətli dəyərin yaradılmasına və kapital bazarlarına inamın artırılmasına töhfə verməklə daha yaxşı iş dünyasının qurulmasına çalışır.

EY şirkətinin çoxprofilli komandaları dünyanın 150-dən çox ölkəsində təmsil olunur. İnformasiya və texnologiyalardan istifadə edərək əməkdaşlarımız məlumatların doğruluğunu təsdiq etməklə etimadı təmin edir və müştərilərə fəaliyyətlərini uğurla inkişaf və transformasiya etdirməyə kömək edirlər.

EY şirkətinin audit, konsaltinq, hüquq, strategiya, vergi və sövdələşmələr sahəsində mütəxəssisləri bu gün dünyamızın üzləşdiyi mürəkkəb məsələlərə yeni cavablar tapmaq üçün düzgün suallar verirlər.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları [ey.com/privacy](https://www.ey.com/privacy) sahifəsində təqdim edilir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: [ey.com](https://www.ey.com)

EY, Qafqaz və Mərkəzi Asiyadan olan şirkətlərlə əməkdaşlıq edir və onlara biznes məqsədlərinə çatmağa köməklik göstərir. Almatı, Bakı, Bışkek, Nur-Sultan, Daşkənd, Tbilisi və digər şəhərlərdə yerləşən 8 ofisimizdə 1300-dən çox mütəxəssis çalışır.

© 2024-cü il Ernst & Yanq Holdingqs (SiAyEs) Bİ.Vİ.
Bütün hüquqlar qorunur.

Hazırkı nəşr diqqət ilə hazırlanmışdır, lakin ona daxil edilmiş məlumat zəruri olaraq qısa xülasə şəklində təqdim edilir və buna görə də ümumi xarakter daşıyır və ətraflı araşdırmanın və ya peşəkar rəyin əvəzi kimi nəzərdə tutulmamışdır. "EY" hazırkı nəşrə daxil edilmiş məlumata əsaslanaraq hərəkət etmiş və ya etməmiş hər hansı şəxsə dəyən ziyanı görə heç bir məsuliyyəti üzərinə götürmür. Hər hansı xüsusi hal ilə bağlı olaraq istinad müvafiq məsləhətçiyə edilməlidir.

[ey.com/az](https://www.ey.com/az)